

**UOT: 355**

**Sevinc VAHABOVA**

**Milli Azərbaycan Tarixi Muzeyi, t.ü.f.d., dosent**

**vahabova1971@mail.ru**

## **Orta əsr Təbriz şəhərinin silahsazlıq ənənələri və ordu quruculuğunda qorçι alayının yeri**

### **Weaponry traditions of the medieval Tabriz city and place qorchiev in military system**

**Традиции оружейного дела средневекового города Тебриза и  
расположение Гвардейского полка горчиев в военной системе**

**Xülasə:** Bədii metalişləmə sənəti müxtəlif dövrlərdə bir çox ölkələrin və xalqların bədii dekorativ incəsənətinin çoxşərlik tarixində əsas elementlərdən biri olmuşdur. Orta əsrlərdə Azərbaycanda başqa sənətkarlıq növləri ilə yanaşı metalişləmənin rolu daha da artır. Misgərlər, zərgərlər, dəmirçilər və silahsazlar daha gözəl şeylərin istehsalını genişləndirirlər. Bu dövrda silahqayırmaya sənəti də xeyli inkişaf etmişdi. Metalişləmə sənəti Azərbaycanın başqa şəhərlərində olduğu kimi, Təbrizdə də inkişaf etmişdi. Mənbələrin verdiyi məlumatə görə Təbrizdə Shirazın əla növ poladından şah qoşunu üçün silah hazırlanır. Təbriz sənətkarları metaldan odlu və soyuq silahlar, hərbi geyim, müxtəlif sənətkarlıq məmələti, ev əşyaları hazırlayırdılar. XVII əsrin metal emalının, metalişləmənin əsas istiqaməti silah istehsalı idi. O dövrün ən məşhur silah ustaları qılınc, xəncər, qalxan, nizə, ox, yay və s. bıçaq hazırlanmaqla məşğul olurdular.

**Açar sözlər:** metalişləmə, silahsazlıq, qılınc, qalxan, qorçilər, ordu.

**Abstract:** The art of metal-painting has been one of the key elements in the centuries-old history of artistic and decorative art of many countries and peoples. The art of metalworking was developed in Tabriz as in other cities of Azerbaijan. According to sources, Tabriz was preparing weapons for the Shah's army from the excellent Shiraz steel. In addition to Shiraz, Tabriz also supplied large amounts of steel and iron from Kazvin and Khorasan. The Tabriz craftsmen made metal and firearms, military clothing, various handicrafts and household goods. Most of the Tabriz population was engaged in crafts and trade. The major area of the 17th century

metalworking was the production of weapons. Cold weapons – sword, dagger, shield, spear, arrow, bow, etc. The most famous artists of the time were engaged in the preparation.

**Keywords:** metallizing, armament, sword, shield, wolves, army.

**Резюме:** Искусство росписи по металлу было одним из ключевых элементов многовековой истории художественно-декоративного искусства многих стран и народов в разные времена. Искусство металлообработки развивалось в Тебризе, как и в других городах Азербайджана. Согласно источникам, оружие было подготовлено для шахской армии превосходной стали города Шираз в Тебризе. Помимо Шираза в Тебриз также поставлялась большое количество стали и железа из Казвина и Хорасана. Тебризские ремесленники изготавливали металлическое и огнестрельное оружие, военную одежду, различные изделия ручной работы и товары для дома. Большая часть населения Тебриза занималась ремеслами и торговлей. Основным направлением металлообработки XVII века было производство оружия. Самые известные оружейники того времени занимались подготовкой холодного оружия, как мечи, кинжалы, щиты, копья, стрелы, луки и так далее.

**Ключевые слова:** металлообработка, оружейное дело, сабля, щит, гурчи, армия.

Yüksək sənətkarlıq, texniki peşəkarlıq və kamillik tələb edən bədii metalışləmə sənəti yalnız metallugiyanın və metalışlərinin inkişafının müəyyən mərhələlərində yaranıa bilərdi. Bu da metaldan istifadənin tarixi ilə sıx bağlı olmuşdur ki, onun izlərinə Azərbaycanda ən qədim zamanlardan başlayaraq təsadüf olunur.

Arxeoloji qazıntı və mənbələrdən məlumdur ki, Azərbaycanın qədim metallurgiya mərkəzlərindən biri olmuşdur. Mingəçevirdə, Şamaxıda, Qəbələdə və s. yaşayış yerlərində aparılan arxeoloji qazıntılar zamanı yüzlərlə əmək alətləri, silahlar və məişət əşyaları nümunələri əldə edilmişdir. Bu tapıntılar sübut edir ki, hələ antik Alban şəhərlərində sənətkarlığın mühlüm sahələrindən biri olan metalışləmə sənəti geniş yayılmışdır. Sınıflı cəmiyyətin, dövlətin, şəhərlərin yaranması, həmçinin başqa dövlətlərlə mədəni və ticarət əlaqələri metalışləmə sənəti sahərinin daha da inkişaf etməsinə imkan vermişdir. Həmçinin qazıntılar zamanı metalışləmə sənətinə aid sənət nümunələrindən də görmək olar ki, sənətkarlar arasında getdiyə dərin ixtisaslaşma mövcud olmuş və təkamül tapmışdır.

Sənətkarlar əşrlər boyu müxtəlif sənət və peşələrini gələcək nəsillərə öyrətmisler. Daxili və xarici iqtisadi əlaqələr, Azərbaycan ərazisindən keçən

ticarət yolları ölkənin sürətlə dünya miqyasına çıxmamasına imkan verirdi. Azərbaycan sənətkarları da bu əlaqələrdən istifadə edərək istehsal etdiyikləri əşyaların təkmilləşməsində, onların daha da keyfiyyətli olmasına, eləcə də bəzədilməsində işlərinin əsl mənasında "ustası" olmuşlar.

Hələ qədim zamanlardan Azərbaycanda qiymətli metallardan-qızıl, gümüş, tunc, mis və digər materiallardan bəzək şeylərinin hazırlanması inkişaf etmişdi. Təbrizdə xeyli mahir nəccar və xarrat çalışırı. Nəccar və xarratlar qapı, pəncərə, yüksək, tüsəng, top qundağı, balta, yaba sapı və s. hazırlanırdılar. Təbriz şəhərinə Şirazdan başqa Qəzvin və Xorasandan da çoxlu miqdarda polad və dəmir götürüldü [4, s. 67].

XVI əsrə Təbrizdə odlu və soyuq silah hazırlama sənəti yüksək dərəcədə inkişaf etmişdi. Rus çarı Fyodor Ivanoviçə göndərilən silahlar içərisində qızıl suyu salınmış mis qalxan haqqında qeydlər vardır. Arxiv materiallarının birində XVII əsrə Azərbaycandan Rusiyaya aparılan silahların içərisində üzəri qızıl suyu ilə yazılmış kamanın, polad qılıncın və s. adı çəkilir [4, s. 12].

Silahsازlıq sənəti özü texnoloji proses olaraq isti və soyuq silahqayırmama kimi iki yerdə bölündürdü. İsti silahqayırmama lülə, çaxmaqdızaltıma və qundaqşaz, soyuq silahsازlıq işa xəncər tiyəsi və xəncər qını düzəldən kimi sahələrə bölündürdü. Silahların üzərinə naxış vurmaq işa ayrıca peşə sayılırdı.

J.Tavernye yazırı ki, Təbrizdə dəmirçi emalatxanalarının çoxluğu və dəmir məmulatlarının hazırlanmasında ixtisaslaşma göstərir ki, bu sənətkarlıq mərkəzində soyuq silah istehsalı istər iqtisadi, istərsə də texnoloji baxımdan Azərbaycanın digər şəhərlərində üstündür. Şəhərdə "Səncaran" (silah ustaları) məhəlləsi belə var idi. [8, s. 98].

Təbriz əhalisinin əksəriyyəti sənətkarlıq və ticarətə məşğul olurdu. Ayrı-ayrı sənətkarların xüsusi bazarlarda dükənləri vardi [4, s.12]. Məsələn, Qalayçı bazarı, Yəhət hazırlanıyanlar bazarı, Bıçaqcılar bazarı, Qılınc düzəldənlər bazarı, Dəmirçilər bazarı və s. Təbrizdə sənət növülarından ibarət idi: 1. xalça və palaz toxuyanlar, 2. ipək və pambıq parça toxuyanlar, 3. metal əridənlər-top, iri zang düzəldənlər, 4. tüsəng düzəldənlər, 5. biçaq, ülgüc düzəldənlər, 6. qılınc düzəldənlər, 7. top və tüsəng üçün qandaq düzəldənlər, 8. barit düzəldənlər, 9. dəmirdən ox düzəldənlər, 10. kaman düzəldənlər və s. [14, s.64].

Ölkədə xeyli sənətkarın mövcudluğu və qonşu dövlətlərlə olan əlaqələr daşıldılmış şəhərlərin az müddət içərisində bərpasına imkan yaratmışdı. Bu dövrda Təbriz, Marağa, Mərənd, Xoy, Gəncə, Bakı, Şamaxı, Naxçıvan şəhərləri ölkənin mühlüm ticarət və sənətkarlıq mərkəzləri olaraq qalırdı. Bu mərkəzlərdə müxtəlif növ sənətkarlıq məmulatları istehsal olunurdu. XVII

əsrdə Azərbaycanda toxucu, başnaqçı, dərzi, misgar, dəmirçi, duluscu və s. kimi 44 növ pəşə-sənət sahəsi var idi [6, s.71]. Y.Streysin yazdığını görə, Ərdəbəldə hazırlanın qılıncılar məşhur Dəməşq qılınclarından geri qalmırıldı və onlар hind poladından düzəldilirdi [16, s.167].

Azərbaycanın alverişli təbii-coğrafi şərait, maldarlıq, əkinçilik təsərrüfatının inkişafı və zəngin xammal ehtiyatları əvvəllərində olduğu kimi, XVII yüzilliyin birinci yarısında da sənətkarlığın və ticarətin yüksəlişinə öz təsirini göstərirdi. Digər tərəfdən, sənətkarlığın və ticarətin inkişafında Azərbaycanın zəngin daxili ehtiyatları, beynəlxalq bazarda Şərqi ölkələrində istehsal olunan bir sıra mallara tələbat da az rol oynamadı.

XVII əsr metalişləmə sənətinin əsas sahəsi, silah istehsalı idi. Soyuq silahların-qilinc, xəncər, qalxan, nizə, ox, yay və s. hazırlanması ilə dövrünün ən məşhur sənətkarları məşgül olurdular. Dünyanın bir çox muzeylərində müxtəlif illərə aid olan Azərbaycan və İran silahları saxlanılır.

XVI əsrdən başlayaraq və XVII əsrdə silah düzəltmə sənəti öz inkişafında yüksək səviyyəyə çatır və artıq silahlıların xarici formalarına da xüsusi diqqət yetirilir. Teymurilər dövründə aid düz və enli qılıncılar əvəzinə, əyri, ayparaşəkilli qılıncılar meydana çıxır, onlar qızıl və gümüşlə işlənir, cürbəcür ornament, gül, qoñça, heyvan şəkilləri ilə bəzədilirdi.

Təbrizdə xeyli silahqayırma karxanaları var idi. Bunların bir hissəsi iri feodalların, ilxanların, digər hissəsi isə sənətkarların özlərinə məxsus idi. Silahqayırma işi Təbrizdə qədimdən rəvac tapmışdı. Azərbaycanın digər şəhərlərində olduğu kimi, Təbrizdə də ox, kaman, qilinc və s. silah növü istehsal edən sənətkarlardan əlavə xüsusi saraya məxsus silahqayırma karxanaları da var idi. Karxanalarda əsasən mühərbiolordə əsir alınmış sənətkarlar işləyirdilər. Bu dövrdə səyyar sənətkarlar da var idi. Onlar qoşunla hərəkət edir, tələb olunan silah və döyüş ləvazimatını hazırlayırdılar. Məsələn, Ağqoyunlu hökməri Uzun Həsənin 23 minlik qoşunu tərkibində dərzi və çəkməçilərlə yanaşı, dəmirçilər, ox, kaman, qilinc düzəldən sənətkarlar da var idi [9, s.125]. XVI-XVII əsrlərdə sənətkarlıq XIII-XV əsrlər nisbətən daha da inkişaf edir, ayrı-ayrı sənət növləri sahəsində müəyyən texniki inkişaf nəzərə çarpır. Bir sira yeni sənət növləri, o cümlədən tüsəng qayırma sənəti meydana gelir, bəzəi sənət sahəsindəki texnologiya, o cümlədən toptökəmə sahəsi təkmilləşir. Təbrizdə istehsal olunan sənətkarlıq məməlütü artıq təkcə daxili bazarin deyil, xarici bazarların da tələbatını ödəyirdi.

Səfəvi dövründə dövlət qoşunu vilayet hakimlərinin süvarı alayları və qorçι adlı nizami hərbi qvardiyadan ibarət idi. İtalya səyyahı Ryetro della Valleyna görə, qorçι termini türk dilindəki qorumaq sözündən əmələ gəlmış və qoruyan, gözləyən, qayğı göstərən mənasını ifadə edir [7, s.151]. "Qorçι" sözünün Azərbaycan mənşəli "qorumaq" fəlindən yarandığını söyləyən təd-

qıqtçıları haqlı hesab etmək olar. Qorçilər mənsub olduqları yer və tayfanın adı ilə adlanırdı: Naxçıvan qorçiləri, şamlı qorçiləri və s. Mühəribə vaxtı qorçι dəstələri çox vaxt ehtiyatda (tərh) qalır, yalnız ən çətin anlarda vuruşa çıxarırlırdılar. Qorçι dəstələri hökmərdə qoruyan və daim onun keşiyini çəkən etibarlı alaylar olmuşdur ki, onun üzvləri əsasən əmirzadələrdən seçilirdi. Kempfer yazırkı ki, Qorçibaşı süvari qorçilərin komandiridir. Bu qorçilər kaman, nizə ilə silahlanmaqla, boylu-buxunlu, şücaətlə olurdu. İsgəndər bəy Müniş yüz nəfər şah qorçisinin qüvvətə min nəfər başqa döyüşçüyə bərabər olduğunu bildirir. "Əhsənüt-təvarix"dən bəlli olur ki, şücaətlə qorçι göstərdiyi xidmət müqabilində əmirlər sırasına belə daxil edildi [2, s.68].

Dövrün Avropa adəbiyyatlarında qorçinin dövlət vəzifəsinə təyin edilməsinə də təsadüf edilir. Belə ki, 1539-cu ildə Venesiya dojundun I Təhməsib sarayına elçi göndərdiyi Mikele Membre yazırkı ki, 1540-ci ildə Qəzvin hökimi vəfat etdi və Şah Qəzvina adı bir qorçini hakim göndərdi. Elçinin yazdığını görə Şah onu bu vəzifəyə casurlığına görə təyin etmişdir [11, s.59]. Faruq Sümər yazır ki, qorçilər Səfəvi xassə əsgərləri olmaqla I Şah İsmayıllər tərəfindən Cığatay hərbi təşkilati əsasında yaradılmışdır [10, s.240]. Ş.Ferzeliyev "Əhsənüt-təvarix" adlı qaynağın məlumatlarına istinad edərək yazır ki, 1410-cu ildə Sultan Əhməd Cələyirin Təbrizə hücumu zamanı şəhəri qorçilər müdafiə edirdi [2, s.65-66]. Əlkənən sərhədlərinin konurmasını və Şahin mühafizəsi xüsusi dövlət qvardiyası olan qorçilər təpsirildi [2, s.74].

XVII əsrin sonunda Səfəvilərin silah anbarlarında (qorxane) saxlanan silahlara qorçilər başçılıqlı edirdilər. "Təzkürətül-mülük" əsərində "libas qorçisi", "qilinc qorçisi", "xəncər qorçisi", "kaman qorçisi" və s. qorçilərə yanaşı "nizə qorçisi" istiləhu da vardır ki, ona farcsa "nizədar" deyirdilər [2, s.87]. Yay, nizə, qilinc, xəncər, döyüş baltaları və qalxanla silahlanmış qorçilər təyfa süvari qoşununu təşkil edirdilər [3, s.98].

Şah Abbas qoşunları əsasən qızılbaşlardan ibarət olan süvarilərdən, qulamlardan ibarət xüsusi qvardiyadan, tüsəngçilər korpusundan və topçu hissələrindən ibarət idi. Süvarilərin sayı 200 minə, qvardiyaçı qulamların sayı 10-15 minə, tüsəngçilərin sayı 12 minə çatdı. Şah Abbas ordusunun 500-ə qədər topu var idi. [3, s.243].

Oruc bəy Bayata görə ordunun əsas hissəsinin silahları qilinc və qalxandan ibarət süvarilər təmsil edirdilər. Döyüşçülər dəmirdən hazırlanmış zireh geyir, başlarına nazik metal ləvhələrdən yüksək sənətkarlıqla düzəldilmiş dəbilqə qoyur və ox qabı gəzdirirdilər. [3, s.100].

Yay, nizə, qilinc, xəncər, döyüş baltaları və qalxanla silahlanmış qorçilər təyfa süvari qoşununu təşkil edirdilər. Şeyx Heydərin tətbiq etdiyi qızbalaş tacı cəsur döyüşçülərin özünəməxsus baş geyimini təşkil edirdi. Yü-

rüşşəl zamanı onlar yanaları boyunca zireh qoruyucuları olan dəbilqlər təxirdilər [3, s.98]. V.F.Minorskinin yazdığına görə, qorçılər başqa döyüşçülərdən forqlənməkdən ötrü uzun big saxlayırdılar. Həsən bəy Rumlu Səfəvi qorçılının xüsusi zielhi paltar geyindiklərinin bildirir [2, s.65].

Alessandri da bu barədə ətraflı məlumat verərək yazardı ki, onların süvarilərinin sayı kağız üzərində olduğundan çoxdur. Atları sağlam, mütənasib bədənlə, boy-buxunlu və döyüşkəndirlər. Onlarda qalxan, qilinc, odlu silahlar (muşketlər) var idi. Odlu silahların lülələrinin uzunluğu 6 qarış (qarış 9 döymədir) idi və onlar çəkisi 4 unsidən (unsi 28 qramdır) bir qədər az olan qumbaralar atırlar [3, s.102].

Venesiyali yazardı ki, onları elə asanlıqla idarə edirlər ki, bu, nə yay tutmağa, nə də əgər şərait təlib edərsə, yəhərlərinə bərkitidləri qılıncdan yapışmağa mane olmur. Odlu silahı arxada gəzdirildilər, belə ki, bir silah o birisindən istifadə edilməsinə mane olmur. O, Səfəvilərdə hazırlanan silahın yaxşı keyfiyyətdə olduğunu göstərir və qeyd edir ki, onlarda “hər hansı başqa xalqda olduğundan üstdündür və yaxşı düzəldilmişdir” [2, s.104].

Adam Oleari öz əsərində əyalət hakimlərinə tabe olan hərbi dəstələr-dən tüsəngi və qulamların adlarını çəkir. O, tüsəngçilərin hər birinə ildə 200 reyhtstər verildiyini yazardı. O, eyni zamanda, Səfəvilər ölkəsində olarkən burada qorç, qulam və tüsəngçilər adlanan üç növ qoşun haqqında qısa da olsa məlumat vermişdir[15 s.102]. Qorçibaşı: Bu istihal altında xüsusi şah alayının üzvləri olan qorç dəstələrinin rəhbəri başa düşülür. Mənbələrə əsasən mülayyan etmək olar ki, dövlətin ümumi qorçibaşından başqa ayrı-ayrı vilayətlərin, həbəle hər bir qorç dəstəsinin də öz qorçibaşısı var imiş. Qorçibaşının qorçılər üzərində böyük ixtiyar və səlahiyyəti olmuşdur. Müşayyən şikayəti olan hər bir qorç yalnız qorçibaşı vasitəsilə öz şikayətini hökmədən qatdırı bilərdi, əks təqdirdə o, qorçılıkdən kənar edilirdi [2, s.63]. Həsən bəy Rumlu 813 (1410)-cü ildə Sultan Əhməd Cələyirinin Təbrizə hücumu zamanı qorçılın zərli palta geyinərək, əllərində müxtəlif silahlar tutduqlarını göstərir ki, bu da hələ XV əsrin əvvəllərindən qorçılın xüsusi geyimləri olduğu aydınlaşır [2, s.68]. Qorçılın aşağıdakı qrupları məlumatdır: 1. Ox və kaman qorçisi (qorç-yi tir-o kaman). Bu vəzifə sahibləri qorç dəstələrinin vacibli üzvləri olmuşlar.

2.Qilinc qorçisi (qorç-yi şəmsir).

3.Həram qorçisi (qorç-yi həram).

Qorçılər yalnız qızılbas tayfaları nümayəndələrinən təyin edilirdi. Qorçılın fəaliyyət dairəsi təkcə taxt-tac sahibini qorumaqla məhdudlaşmışdır, onlar eyni zamanda fəal döyüşçül idilər. Qorçılərə divan tərəfindən illik məvacib təyin edilirdi [2, s.68]. XV əsrə ordu sarayın ixtiyarındakı qoşun-dan və ayrı-ayrı vilayətlərdə yaşayış yənələndirən qorçılərə öz

başçıları (sərdar) ilə bilrikdə hökmədarın köməyinə yollanan döyüşçü dəstələrindən (çərik) ibarət olmuşdur. Qoşunlarda həm süvari, həm də piyada hissələr vardı.

Mənbələrdə “ordu” sözü “laşkar, qoşun”, ordunu təşkil edən əsgərlər isə “mülazim, əsgər, qulluqçu, nökər, dilavar” adlandırılmışlar, Səfəvi döyüşçülərinə “qazi, mülazim, mürid” deyilirdi. Döyüşçülərə illik məvacib verilirdi ki, bu da “ordu divanı” (divan-i laşkar) tərəfindən icra olunurdu.

Ordunun ayrı-ayrı dəstələrə bölünməsdən, silahlar arasında qilinc, xəncər, ox, kaman, tüsəng, balta, gürz və qaladağıdan silahlar - rəsədə, mancanaq da vardı. Ağqoyunu və Səfəvi ordusuna az da olsa, topla silahlansılmışdı. Silahlar silah anbarında (qurxanə) saxlanılır. Qurxanəyə xüsusi başçılar (cəbbədarlar) rəhbərlik edirdilər. Həsən bəy Rumlu yazar ki, Qara Yusif, Cahangəh və Cüneyd Səfəvinin döyüşçülərinin əksəriyyəti zirehli-cövşənpüş idilər. Kəcim adlı örtük də döyüş libasları sırasına daxil idi[2, s.72].Mənbələrdə “topçubaşı” istiləhi yalnız topçuların dəstəsinin başçılarına deyil, habelə top-tökəm ustalarının rəhbərini deyilmiştir.

XVI-XVII əsrlərdə sənətkarlıq XIII-XV əsrlərə nisbətən daha da inkişaf edir, az da olsa ayrı-ayrı sənət növləri sahəsində münyəyyən texniki inkişaf nəzərə çarpıldı. Bir sıra yeni sənət növləri, o cümlədən tüsəngsazlıq sənəti meydana gəlir, bəzi sənət sahəsindəki texnologiya (o cümlədən toptökəmə) sahəsində təkmilləşir. İstehsal olunan sənətkarlıq məmələti artıq təkcə daxili bazarın deyil, xarici bazarların tələbatını da ödəyirdi. Fərdi şəkildə işləyən sənətkarların üstünlük təşkil etməsinə baxmayaraq, karxanalarda işləyən sənətkarların da sayı artırdı.

Təbriz sənətkarları metaldan odlu və soyuq silahlar, hərbi geyim, müxtəlif sənətkarlıq məmələti hazırlayırdılar. Hazırda dünyanın bir çox muzeylərində Azərbaycanda hazırlanmış odlu və soyuq silah növləri saxlanılır. Lakin onların üzərində hansı şəhərdə hazırlanıqları yazılmadığı üçün istehsal olunduqları yerləri təyin etmək çətindir.

#### Ədəbiyyat

1. Bəyani X. Tarixe-nezami-ye Iran dər daure-yəSəfəvi. Tehran, h.1353, 593 s
2. Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. (Həsən bəy Rumluun “Əhsənüt-təvarix” əsəri üzrə). Bakı, 1983, 151 s.
3. Həsənəliyev Z. XVII əsrə Səfəvi dövlətinin beynəlxalq əlaqələri. Bakı, 2007, s. 344.
4. Quliyev H. Tağızadə H. Metal və xalq sənətkarlığı. Bakı, 1968, 106 s.
5. Məhəmməd Həsən xan Sənətiüddövlə. Mirat-ül-boldane Naseri, I cild, Tehran, 1294 hicri 1877

6. Mustafayev C. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, Elm, 2002, 271 s.
7. Məsəvi T.M. orta əsr azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVII əsrlər). Bakı, 1997, 237 s.
8. Onullahi S.M. XIII-XVIII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı, 1982, 279 s.
9. Sümer Faruk. Safəvi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklərinin rolü. Ankara, 1977, 265 s.
10. Təzkirətül-mülük. Tehran hicri 1378-miladi 2000, 87 s.
11. Venesiyalılar Şah I Təhmasibin sarayında. İngilis dilindən tərcümə, ön söz. Giriş və şəhərlər AMEA-nın müxbir üzvü O. Əfəndiyevindir. Bakı, 2005, 127 s.
12. Гейдаров М.Х. Ремесленное производство в городах Азербайджана в XVII в. Баку, 1980, 189 с.
13. Минорски В.Ф.. Tarix-i Təbriz. Tərcome və təhsiyə-yə Əbdüləli Karəng Tehran, 1337
14. Олеарий А. Описание путешествий Московию в Персию и обратно. СПб-1906, 494 с.
15. Страйс Я.Я. Три путешествия. Пер. Э.Бородиной. СОЦЭКИЗ, 1935, 415 с.